



№ 167 (9622) 8 avqust 2024-cü il CÜMƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Kalbacardan Xankəndiyədək...

**Qarabağ və
Şərqi Zəngəzur
bölgələrində
ilk parlament
seçkiləri keçiriləcək**

Bu seçimlər Qarabağ və Şərqi Zəngəzurda müstəqillik tarixində reallaşacaq ikinci seçki olacaq. İşgaldən azad edilən torpaqlarımızda ilk seçki bu il fevralın 7-də keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq qalib ələnən qalib votundası kimi ilk prezident seçimlərində iştirak edib. Xalq Zəfər Seçkiləri adlandırılaraq bu seçimlərdə Böyük Qələbənin memarı olan İlham Əliyevə yenidən etməd mandatı verərək növbəti 7 il müddətinə onu özüne lider seçib. Ən mühüm möqam isə odur ki, neçə ilərən sonra Qarabağ və Şərqi Zəngəzurda Zəfər Seçkisinin qürüru yaşa biləcək.

Əlbəttə ki, suverenliyimizin tomin ediləməsi kimi tarixi şəraiti ilk dəfə məhz prezident seçimləri keçirilməsinin özünün də böyük rəmzi mönəsi var. Bu baxımdan, seçimlərin keçirildiyi 7 fevral təqvimini şanlı salnamələrimizə tarixi gün kimi yazılıb.

Ümumiyyətə, son 4 ilə Conubi Qafqazda bas verən proseslərə sosial-siyasi aşekrətdən yanaşıdırıq Azərbaycanın Vətən mührəbəsindəki qələbəsi və işgala, separatizmə son qoyması ilə regionda tamamilə yeni geosiyasi reallıqlar yaradıldığı aydın şökildə görünür. Şanlı Zəfərlə həm də ölkə-

miz üçün yeni inkişaf mərhələsinin əsası qoyulub. Təbii ki, bununla da siyasi sistemin yeni dövri uyğunlaşdırılması üçün ar-tıq çox ciddi proseslərə start veriləsi zorurət yaranır. Bu zərurət də ölkədə növbədən-kənar prezident və parlament seçimlərinin keçirilməsini şərtləndirir. Artıq fevral ayında ilk seçki keçiriləb, indi isə Azərbaycan növbədən-kənar parlament seçimlərinə hərəkətlərə başlanılsın.

MSK-nin sədri Məzahir Pənahov bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda 34 daimi məntəqə yaradılıb. Məcburi köçkünər

574 məntəqədə səs verə biləcəklər. Onların sayı isə 399 min 56 nəfərdər.

Xatırladaq ki, fevralın 7-də keçirilən prezident seçimlərində Qarabağ və Şərqi Zəngəzurda 26 daimi, 21 müvəqqəti (səyyar) seçki məntəqəsi yaradılmışdır. Sonradan daimi seçki məntəqələrinin sayı 34-ə yüksəlib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov həmçinin bildirib ki, parlament seçimlərində 1000 məntəqədə vəbəkameralar quraşdırılacaq.

→ 2

İndi isə Avropaya "yaşıl enerji" dəhlizi...

Prezident İlham ƏLİYEV:
"Bu layihə "Cənub qaz dəhlizi"ndən də
daha böyük layihə olacaq"

Keçən ilin noyabr ayında Bakuda, İqtisadiyyat Nazirliyində keçirilən tətőflü görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycanın ərəzisi ilə Avropana elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdir. Tətəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müssəsənin yaradılması və layihənin işləsidə osasandırılmasına həsr olunmuşdur.

Azərbaycanın, Özbəkistanın və Qazaxistannın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə keçirilen həmin görüşdə qeyd edilmişdi ki, üləkönün bərpələnən enerjini inkişafı və ixracı ilə bağlı yürtütüy siyaset Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropana elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamaya imkan verir.

İylə ayında keçirilən II Şuşa Qlobal Media Forumunda bu barədə səsləndirilən sənədində Prezident İlham Əliyev deməsidir: "Bizim

Qızılıla bərabər gümüş

Planetin ən möhtəşəm idman bayramı - XXXIII Yay Olimpiya Oyunlarının başa çatmasına üç gün qalıb. Hər gün milyonlarla tamaşaçıların nəbzi Fransada idmançılarımızla vurmaqdadır.

Həyəcan, qalibiyət və sevinc göz yaşları ilə dolu olan turnir taekvondoımız Qaşım Maqomedov üçün də oləmetdar olub. Belə ki, idmançımız ölkəmizin hesabına gümüş medal əlavə edib. Əslində, bunun əyari qızıl da ola bilərdi. Lakin idmançımızın zədələnməsi, görüsə davam edə bilməməsi hədəfənətən qatmaqdə problem yaradıb.

Ümumiyyətə, Olimpiadalar tarixində ikinci dəfə Azərbaycan idmançısı bənövşə finala vəsiqə qazanıb. Buna nail olan ilk idmançı Radik İsayev olub. O, "Rio-2016"da +80 kq çəkidi qızıl medal qazanmışdır. Qaşım taekvondo yığmamızın 4-cü medalını hesabına yazdırıb. Bu gündəkən Radikin qızılından başqa, idmançılarımız iki bürüncə əldə ediblər. Millad Beiçi Harçeqanı 80 kq, Patimat Abakarova 49 kq çəkide fərqlənilənlər. Qaşımı qədər bütün medallar "Rio-2016"da əldə olunmuşdur.

Qeyd edək ki, 58 kq çəkide yarışan Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirib. Cek Uolleyo (İrlandiya) qarşılaşan taekvondoımız rəqibini 2:0 hesabı ilə möglüb edib və mərhələ adlayıb. Maqomedov ikinci döyüşündə İspaniyalı Adrian Visente ilə üz-üzə gəlib. Taekvondoımız yeno də dayanğıdan qalib ayrılib. O, rəqibini 2:0 hesabı ilə möglüb edərək



yarımfinalda iştirak hüququnu qazanıb. O, finala gedən yolda Vito Dell Akvila (İtalya) ilə gücünü yoxlayıb. Olimpiya çempionu ilə qarşılaşma Qaşım üçün uğurlu olub. Təmsilimiz bu görüşdə də rəqibə güclüyən göstərərək 2:0 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb. O, çempionluq uğrunda cənubi Koreyalı Park

Elçin CƏFƏROV,
"Azərbaycan"

Məhkəmə Ekspertizası Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Məhkəmə ekspertizası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləşməsinin tokmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinən təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məsəvərəcisi osaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurası (bundan sonra - Şura) yaradılsın:

Şuranın sədri

Azərbaycan Respublikasının ədliyyə naziri

Şuranın üzvləri:

Azərbaycan Respublikası daxili işlər naziriñ müavini

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

Azərbaycan Respublikası Ali Məhkəməsi sədriñ müavini

Azərbaycan Respublikası Baş prokurorunun müavini

Azərbaycan Respublikası Vəkillər Kollegiyanı Rəyasət Heyəti sədriñ müavini.

2. Şura:

2.1. aşağıdakı məsələlərlə bağlı təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

2.1.1. müvafiq sahənin inkişaf konsepsiyanının layihəsinə dair təkliflərini;

2.1.2. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin elektronlaşdırılmasına, ümumi məlumat və bilik bazasının formalaşdırılmasına və həmin bazadan istifadənin olçatlanlığının təmin edilməsi və bu kimi digər məqsədləri nail olunması üçün vahid informasiya sisteminiñ yaradılmasına dair təkliflərin;

2.1.3. müvafiq sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətiñ dairəsinin genişləndirilməsi imkanlarıñ təhlili osasında təkliflərin;

2.1.4. ayrı-ayrı ekspertiza növləri üzrə və həid standartların müəyyən olunmasına dair təkliflərin;

2.1.5. müvafiq sahədə xüsusi təhsil programlarının (ixtisaslarının) açılması, habelə ali təhsil müəssisələrinin fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqələşdirilməsi imkanlarıñ təhlili osasında təkliflərin;

2.1.6. öz ekspertiza fəaliyyətinin təşviqi istiqamətində təkliflərin;

2.1.7. normativ hüquq bazanın tokmilləşdirilməsinə dair təkliflərin;

2.2. fəaliyyətinə dair iş qaydasını bir ay müddətində təsdiq etsin;

2.3. müstaqil ekspertləri və mütəxəssisləri, habelə elmi müəssisələri (təşkilatları) öz fəaliyətino colb etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetini:

3.1. Şuranın təklifləri osasında müvafiq sahənin inkişaf və müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin müasir standartlara uyğun həyata keçirilməsinin təmin üçün zəruri maliyyə vəsaitinin müvafiq illərin dövlət büdcəsi layihələrində nözərdə tutulması üçün tədbirlər görsün;

3.2. bu Soroncamdan iştirakçılarla digər məsələləri həll etsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 avqust 2024-cü il

R.B.Hüseynovun
"Şərəf" ordeni ilə təltif
edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycanda adəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov "Şərəf" ordeni ilə təltif edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 avqust 2024-cü il

T.H.İbrahimovun
Ağdaş Rayon İcra
Hakimiyyətinin
başçısı vəzifəsindən
azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddesinin II hissəsini rəhbər tutaraq **qərara alıram**:

Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 avqust 2024-cü il

İsmayıllı Berdiyevin doğmalarına və yaxınlarına

Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin söđri, Qaraçay-Çerkez Respublikasının müftisi İsmayıllı Əliyeviç Berdiyevin vəfatı ilə bağlı kədərlər xəbəri dörin həznlə
qarşılıdır.

Hacı İsmayıllı Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və məhrəbən qonşuluq münasibətlərinin inkişafına sanballı təhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkələndirilməsi sahəsində çoxillik məhsulələr fəaliyyətinə görə o, Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.

Hacı İsmayıllı dini dözlümlük və tolerantlıq, dincərlərə və sivilizasiyalararası dialoqun dərinləşdirilməsinə inkişaf etmişdir.

ni dini fəaliyyəti ona təkcə öz ölkəsində deyil, onun hündürlərindən konarda da dərin hörmət qazandırıb.

Hacı İsmayıllı Azərbaycanın böyük dostu idi. O, Azərbaycan ilə Rusiya arasında dostluq və məhrəbən qonşuluq münasibətlərinin inkişafına sanballı təhfə verib. Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkələndirilməsi sahəsində çoxillik məhsulələr fəaliyyətinə görə o, Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib.

Sizə səmimi-qolbdən başsağlığı verir və bu ağ itki ilə əlaqədən ağrı-acımız bölüsbür, sizinle birlikdə kədərlərinərim.

Allah rehmət eləsin!

**İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 7 avqust 2024-cü il

**bp-nin regional prezidenti Baş nazir
Əli Əsədovu AÇG yatağında irihəcmli seysmik
tədqiqat programının birinci mərhələsinin
uğurla yekunlaşması barədə məlumatlandırıb**

Məktubda AÇG yatağının goləcəyinin tömin edilməsində mühüm addım olan bu tədqiqat dəstəklədiyinən görə Azərbaycan hökuməti nə minnətdarlıq bildirilib. Eyni zamanda Azərbaycan ilə bp arasında six områdışığın davam edəcəyinə eminlik ifadə olunub.

Baş nazir Əli Əsədov cavab məktubunda Azərbaycan hökuməti ilə bp arasında uzun illərdir davam edən səmərəli områdışığın növbəti uğur hekayəsi olan bu tədqiqat programının həyata keçirilməsinə bp şirkətinin və bütün torədəşələrin töhfəsinə yüksək qiymətləndirilir.

Birgə səyərlər adıçəkilən programın növbəti mərhələlərinin də uğurla icra olunacağına və gələcəkdə AÇG yatağının nefverimə potensialının maksimum reallaşdırılmasına xidmət edəcəyinə eminlik ifadə olunub.

Vürgünlanıb ki, Azərbaycan Prezidenti törfindən hökumət qarşısında qoyulan prioritet vəzifələri uyğun olaraq, bp-nin ölkəmizdəki fəaliyyətinə və qarşılıqlı faydalı områdışığa bundan sonra da davamlı şəkildə lazımi dəstək göstərilecek.

Diaspor Gənclərinin Yay Düsərgəsində¹ "Diaspor üçün bir ideyam var" mövzusunda panel keçirilib



Bibiheybat ziyarətgah kompleksinin
din xadimləri ilə görüş olub

təşəbbüsünü, həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehrəban Əliyevanın dino, dini-tarixi vəzifələrini təsviyyələrini cətdər, xalqımız xas milli birlik ənənələrinin, mənəvi dayorluların tövliyindən onları dəha fəal iştirak etməyə çağırıb.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq etsin.

Komito söđri Ümummülli Lider Heydər Əliyevin məscidiñ yenidən tikilməsi ilə bağlı qeyri-

şəhərin inkişafında təsdiq ets

— 1 sentyabr Milli Məclisə seçkilər günüdür —

Kəlbəcərdən Xankəndiyədək...

Qarabağ və Şərqi Zəngəzur bölgələrində ilk parlament seçkiləri keçiriləcək



Sentyabrin 1-də ölkənin müstəqillik dövründə sayca 7-ci parlament seçkiləri keçiriləcək. Bu, həm də orası bütövlüyüümüzün, suverenliyimizin tam töməntindən sonra işğaldan azad edilmiş Qarabağ və Zəngəzurda təşkil edilən ilk parlament seçkiləridir.

Onu da qeyd edək ki, bu seçkilər Qarabağ və Şərqi Zəngəzurda müstəqil tərəfindən reallaşacaq ikinci seçki olacaq. İşğaldan azad edilən torpaqlarımızda ilk seçki bi il fevralın 7-də keçiriləcək. Azərbaycan xalqı ilk dəfə olaraq qalib ölkənin qalib vətəndaşı kimi illə presidente seçkilərində iştirak edib. Xalq Zəfər Seçkiləri adlandırılaraq bu seçkilərde Böyük Qələbənin memarı olan İlham Əliyev yenidən etimad mandati verərək növbəti 7 il müddətinə onu özüne lider seçib.

Ən mühüm məqam iso odur ki, neçə illərdən sonra Qarabağ və Şərqi Zəngəzurda Zəfər Seçkisinin qürüru yaşınan.

İşğaldan azad olunan ərazilərdə 34 daimi məntəqə yaradılıb

Əlbotlu ki, suverenliyimizin töməni edilməsi kimi tarixi səraida ilk dəfə məhz prezident seçkiləri keçirilməsinin özünün də böyük ramzi mə-

parlament seçkilərində 1000 məntəqədə vəb-kameralar quraşdırılacaq.

26 siyasi partyanın 25-i parlament seçkilərində iştirak edir

Ümumiyyətlə, MSK-nin təsdiqliyi təqvim planına əsasən seçkilərə hazırlıq davam edir. Artıq namizədlərin qeydi alınması üçün zəruri olan seçki sonədlərinin dairə seçki komissiyalarına təqdim ediləcək.

Ümumiyyətlə, MSK-nin təsdiqliyi təqvim planına əsasən seçkilərə hazırlıq davam edir. Artıq namizədlərin qeydi alınması üçün zəruri olan seçki sonədlərinin dairə seçki komissiyalarına təqdim ediləcək.

İndi MSK tərəfindən seçkiqabığı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı da açıqlanıb. Belə ki, 125 dairə üçün açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə cəmi 5113 görüş yerləri ayrılib. Onlardan 3259-u açıq, 1854-ü isə qazat 00:00-da dayandırılacaq.

Diger parlament seçkilərində olduğu kimi, budofiki seçkilərlərə də ölkədə fəaliyyət göstərən siyasi partiyaların bərabər imkanlar yaradılıb. İlk dəfə ölkədəki 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.

Mərkəzi Seçki Komissiyasından qəzeti məntəqədən son məlumatı görə, indi 26 siyasi partiyadan 25-nin namizədləyi qeydi alınib.



İmparatorluğun alətinə çevrilən xristian klubu

Qarabağ ermənilərinin "vəkili" Toivo Klaarin missiyasının nədən ibarət olduğu aydın görünür

"Avropanın Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarin Qarabağ ermənilərini geri qaytmış məsələsinin gündəmə gətirməsi, hətta bunun Azərbaycanın öhdəliyi olduğunu və bu məsələni xüsusi hal kimi şəhərtəşəfi, əslində, Avropanın ötən dövr ərzində Cənubi Qafqazda fealiyyətinin əsl mahiyyətinin və Toivo Klaarin özünün missiyasının nədən ibarət olduğunu göstərmişdir. İlk növbədə bu bayanat Azərbaycana qarşı başlanmış genişmiy়aslı, lakin bu gün qədər heç bir səmərəli effekto malik olmamış inforrmasiya bürücümən bur hissəsidir".



dövrlər ardıcılığının təmİN olunması bizdə bu prosesin effektiv nöticə verəcəyinə dair təsəvvür formalas-dırmışdı. Lakin sonrakı dövrlər, xüsusun 2022-ci ilin Praha prosesindən sonra Fransa prezidenti Emmanuel Macron bu prosesə qeyri-adəkət müdaxiləsi, o cümlədən Fransanın Avropanın İttifaqındakı nüsbət hakim mövcəyi Al platformasını real sülh ünvanı effektsiz və qərəzi mühito çevirdi. Sonrakı dövrə Avropanın İttifaqının "sülhə xidmet edən" monitoring missiyası adı altında regiona hərbi və təhlükəsizlik əməkdaşlarının yollaması, daha sonra bu missiyanın Avropanın İttifaqına üz olmayan digər dövlətlərin dönmənlərə ilə "zənginləşdirilməsi" proseslərde Al-nin biterəf rələnə tamamilə kölgəldi. Sonrakı dövrədə ister Qranada prosesində Avropanın İttifaqının Fransanın dirjor çubuguna tabe edilmiş, ardınca Avropanın digər strukturları, o cümlədən Avropanın Parlamentində, Avropanın Şurasında, Avropanın Şurasında Parlament Assambleyasında Azərbaycanın oley-hina səslenənə ədalətsiz, qərəzlə və möqsədli hücumları, əslində, Avropanın İttifaqının çıxan ayrıncı xətlərin qurbanına çevirildiyini göstərdi. Digər torfdən, Avropanın İttifaqının ayrı-ayrı strukturlarının, o cümlədən "Sühl" Fonduñun Ermenistan silahlı qüvvələrinə açıq yardım paketini təsdiqləməsi sülh prosesində Avropanın İttifaqının dayandığı nöqtə ilə bağlı təsəvvürümüzə tamamilə aydınlaşdırıldı".

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan Ermenistanla sülh prosesinin beynəlxalq gündəliyinə məsələsi olmadığını, ayrı-ayrı dövlətlərin regiona münasibətlərinin Azərbaycan-Ermenistan münasibələrindən asılı olmadığını, dəfələrə böyan edib. Prezident İlham Əliyevin Azərbaycan və Ermenistan arasında danışlıkların vasitəcisi formada daha effektiv olacağına dair qəti qənaati sonrakı dövrlərdə 7 dekabr böyanatı, habelə 19 aprel razılaşmaları fonunda özünü bir neçə dəfə köklü surətdə doğruldub. Bələ olan töqfdirdə, əlavə platformaların axarlığı, o cümlədən digər subyektlərin prosesə müdaxiləsi imkanlarının formalasdırılması bölgədə sülh və sabitlik üçün yaxşı heç nə vəd etmir. O cümlədən Ermenistanın özünü forqlı platformalar axarṭmaq cəhdidə de səmimi deyil, çünki qısa müddət öncə Londonda Böyük Britaniyanın "Avropanın Siyasi Birliyi"nin Zirvəsi çərçivəsində Azərbaycan və Ermenistan liderləri üçün tökələti platforma məhz İrəvanın gözönülməz və qeyri-pragmatik davranışları ilə yanaşırdı. Danışqların ilk

**Əsmər QARDASXANOVA,
"Azərbaycan"**



"33 il Nüvədi həsrəti" adlı anim tədbiri keçirilib

Avgustun 7-də Qərbi Zongozurun Nüvədi kəndinin əhalisinin deportasiyasının 33 illiyinə (1991-2024) həsr edilmiş "33 il Nüvədi həsrəti" adlı anim tədbiri keçirilib. AZERTAC xəber verir ki, Azərbaycan Respublikasının Dövlət Həmininən sosləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazisi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Nüvədi kəndi haqqında fikirlərinə oks olunduğu videoqrafiya nümayiş etdirilib.

Daha sonra çıxış edən Qərbi Azərbaycan İcmasının idarə Heydətinə sədrə Öziz Ələkbərli avqustan 8-də Ermenistanın soydaşlarımızın sonuncu deportasiyası (1987-1991) zamanı Nüvədi kəndinin boşaldılmışının 33-cü

ildönümü olduğunu diqqətə çatdırıb. Zongozur məhalimin tarixin Azərbaycanın tərkib hissəsi olduğunu bildirən icma sədrə deyib: "Zongozur mahali 1920-ci ilə iki yero ayrıldı və qərəb hissəsi erməniporost bolşeviklər torofindən Ermenistana verildi. Bündən əlavə, Qars müqaviləsinə zidd olaraq, 1929-cu il fevralın 18-də Zaqafqaziya Federasiyasının qərarı ilə Zongozur rayonunun tərkibindən çıxıb".

Ermenistana verildi. Bündən əlavə, Qars müqaviləsinə zidd olaraq, 1929-cu il fevralın 18-də Zaqafqaziya Federasiyasının qərarı ilə Zongozur rayonunun tərkibindən çıxıb".



bino daxili olan Nüvədi, Ermenistana verildi. Tuğut kəndləri də qanunsuz şəkildə erməniştana verildi".

O bildirib ki, 1987-1991-ci illərdə Ermenistanın

Azərbaycanın suveren or-

azılıqları qəhrəmanlıq tarixinin xeyli ev-

vələ gedib cıxdığını bildi-

yanaşı, Qərbi Azərbaycanın

24 rayonunun 300-ə

yaşın yaşayış məntəqəsin-

vo Tuğut kəndləri Ermenistana verildiyi zaman da mübarizə aparıblar".

Mehri rayon icmasının sədrə Fikrat Əliyev Ulu Öndər Heydər Əliyevin nüvədililərlə bağlı sosləndirdiyi fikirləri xatırladıb, onların mübarizəsini yüksək qiymətləndirdilər.

F.Əliyev soydaşlarını Qərbi Azərbaycanın sonuncu deportasiyası zamanı nüvədililərin 1991-ci ilə qədər mübarizə aparıqlarını vurğulayıb.

Digər çıxış edənlər də

nüvədililərin işgəlçilərə

qarşı mərdliklə mübarizə

aparmalarından danışıb,

onların qəhrəmanlıq nü-

munəsisi göstərdiklərinini bildiriblər.

"Uşaq Səfirlər Məclisi"nin üzvləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında "Uşaq Səfirlər Məclisi"nin Qəbələ rayonu üzrə nümayəndələri və fəallarının Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna sefərləri təşkil olunub.

Qorudan AZERTAC-a bildirilib ki, uşaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-



Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mətbədi və Assosiasiyanın qərəbədə barədə məlumat verilib. Qonaqlar mərkəzdə işlər barədə məlumat verib. Qonaqlar mərkəzdə riallarla, Qəbələnin tarixi, etnoqrafiyası və folkloruna aid kitablar toplusu ilə ta-

nış olub, SEBA Assosiasiyanın səfari ilə hazırlanın "Qafqaz Albaniyasının paytaxtı - Qəbələ" sonəldili izleyiblər.

Sonra "Uşaq Səfirlər Məclisi"nin üzvləri qoruğun arxeoloji arazilərinə sofr edib, arxeoloji qazıntıları aparılan sahələrə tanış olublar. Uşaqlar burada aparılmış arxeoloji qazıntılar ve arxeoloqlar toröfindən aşkar olunan tarixi tapıntılar barədə məlumat verilib, onları marağlandıran suallar cavablandırılıb.

Azərbaycan iqtisadiyyat, ordu və sosial sahələrdə böyük irəliləyişlər əldə edib

"Qarabağ Zəfərinin başlangıcı olan 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında obədi olaraq qalacaq.

Bu tarixdə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qəyyūtlu Qələbəsi ilə nəticələndi. Ondan sonra həyata keçirilən "Qisas", "Sarıbatı" və "Fərrux" kimi müümən herbi omiliyyatlar isə Azərbaycanın herbi qüdərəti dünyaya bir daha nümayiş etdirdi. Hor bir azərbaycanlı bu tarixi Qələbenin qurbanı yasayıր və bunu goləcək nosillorla də ötürürəldi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə ölkəmizin tarixi zəfərlər qazanması və onun müddətindən sonra təsdiqi siyasi horbi gedislerin noticisi idi. Bir sözə, Azərbaycanın Zəfər salna-

məsi Prezident İlham Əliyevin adı ilə bağlıdır".

Bu fikirlər AZERTAC-a açıqlamasında "İnformasiya Təşəbbüs-lərə Dəstək" İctimai Birliyinin sədrə Cesərat Hüseynzadə söyləyib. O bildirib ki, ötən illər ərzində ölkəmək iqtisadiyyat, ordudan və diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycan yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siyasi və iqtisadi proseslərin mənfi təsirindən minimum itki'lərlə çıxarıb. Güclü iqtisadiyyat və müümən ordu, faal diplomatiya, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə olunaraq tarixi ədalət bərpa edildi. Azərbaycanın yalnız öz siyasi, horbi qüdərəti və güclü milli iqtisadiyyatın söykənərək regionda sülh, emmən-amanlıq və inkişaf üçün yeni imkanlar yaratdı. Azərbaycan eyni zamanda qlobal siy



XXXIII Paris Yay Olimpiya Oyunları

Parisa fərəhla, Bakıya zəfərlə



Ümid büruncə qaldı

Dünən yunan-Roma güləşində son iki çəkidi mübarizə aparılıb. Azərbaycan yığmasının iki "klassik" i xalçaya çıxıb. Həsrət Cəfərov vo Rafiq Hüseynov medal qarşılaşmalarına vəsiqə üçün yarışıblar.

67 kq çəkidi güləşen Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayıb. Dünyə çempionatlarının gümüş və bürüne mükafatçısı Mohamed Elsayed (Misir) xalçaya çıxmaga peşman edib. Gülcəmiz tam üstünlük (9:0) qələbə qazanaraq 1/4 finala yüksəlib. O, ikinci qarşılaşmasında moldovalı Valentin Petričle münasibətinə aydınlıq gotırıb. Cəfərov bu duellədə qalib ayrıılıb - 3:1.



Pəhləvanımız finala gedən yolda Ukraynani təmsil edən həmyerlimiz Pərviz Nəsibovla güləşib. Pəhləvanımız finala gedən yolda Ukraynani təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsinə sırayıb. Görüş 3:3 hesabı ilə yekunlaşsa da, sonuncu xal principinə əsasən rəqib mərhələ adayı. Həsrət Cəfərov bu gün bürüne medal uğrunda döşəyə çıxacaq.

87 kq çəkidi mübarizə aparan digər gülcəmiz Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verib. "Tokio-2020"nın bürüne mükafatçısı David Lošontsi (Macaristan) ilə qarşılaşıb. Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.



Anna Skidan 7-ci oldu

Azərbaycan atleti Anna Skidan "Paris-2024" Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb.

O, 12 idmançının yer aldığı həllədici mərhələdə ilk 3 cəhdinin yekununda 73,27 metr nəticə göstərərək 6-ci olub. Bununla da A.Skidan mübarizonu davam etdirən ilk "səkkizliy"ə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdırıraq 73,66 metro çatdırıb atletimiz Olimpiadada 7-ci yeri tutub.

Kelia Nemur və Fransa gimnastikasının dərin məyusluğu

"Paris-2024"də Əlcəzair bayrağı altında mübarizə aparan 17 yaşlı gimnast Kelia Nemur qızıl medal qazanmaqla Afrika qitəsinin tarixini düşüb. Belə ki, o, bələ uğurə ilə ölkəsinə və Afrikaya Olimpiya Oyunlarında ilk qızıl medalı qazandıb.



Gənc gimnastın bu uğuru Fransa mətbuatında geniş müzakirə obyektinə çevrilib. Belə ki, atası fransız, anası isə əlcəzairi olan K.Nemur 2006-ci ildə Fransanın Tur şəhərində doğulub. Fransada böyükən və gimnastika idmanına bu ölkədə başlayan K.Nemur 2021-ci ildə intizam məsələləri ilə əlaqədar Fransa Gimnastika Federasiyası ilə mübahisədən sonra Əlcəzair təmsil etmək goranıa golub. Yeniyetmə idmançı bu qərarından bir qədər əvvəl Fransa çempion adını da qazana bilib.

K.Nemur Əlcəzair bayrağı altında Olimpiya çempionu olmasından sonra Fransada artıq peşmənlək duymaşa başlayıblar. Yerli mətbuatda yayılan xəberlərdə belə bir istedadlı idmançuya lazımi diqqətin göstərilməməsi tövəsüflə bildirilir. Bu ölkənin nüfuzlu nəşrlərində yayımlanan "Kelia Nemur: Fransa idmanının özünü məhrən etdiyi qızıl medal", "Fransız idmanın dərin məyusluğu" və digər sərlövhəli məqalələrdə Olimpiadada qızıl medalın əldən verilməsinə görə federasiya təqnid olunub. Bununla yanaşı, xəberlərdə idmançının bu ölkədə doğulması və karyerasına burada başlaması vurğulanaraq, onun uğurlarının Fransa ilə əlaqələndirilməsinə də cəhd göstərilir.

Üçqat Olimpiya çempionundan təklif

Üçqat Olimpiya çempionu Adam Piti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) medalçıları mükafatlandırmaşımı isteyir. Britaniyalı üzgүçü qurumun idmançıları diqqət almış oluduguunu vacib hesab edib.

Pitinin sözlorunu görə, kiçik hədiyyə və Olimpiya kondində yaşayış kifayət deyil: "BOK idmançıları daha çox qiymətləndirməlidir. Bizi bəyləncə sahəsinin bir hissəsiyik. Sponsordan telefon və Olimpiya kondində yaşayış kifayət deyil. Artıq idmançılar bunu anlayırlar. "World Aquatics"ın kifayət qədər pulu var".

Olimpiya Oyunlarında ilk mükafat ayıran federasiya Ümumdünya Atletika As-




sosiasiyası olub. Olimpiadadan evvel tək kılət Olimpiya çempionlarına 2,4 milyon dollar mükafat ayırdığı bildirib. Qeyd

edək ki, 29 yaşlı Piti 3 dəfə Olimpiya və 8 dəfə dünya çempionu olub. O, "Paris-2024" Oyunlarında bir gümüşlə kifayətlənib.

Yenə alınmadı

Dünən Paris Yay Olimpiya Oyunlarında güləş yarışlarında növbəti mükafatçılar mölüm olub. Ölkəmizi tur-nirdə təmsil edən gülcələrdən Sonan Süleymanov bürüne mükafat uğrunda döşəyə çıxıb.



77 kq çəkidi yarısan Sonan Süleymanov mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız dünya çempionatlarının ikiqat gümüş mükafatçısı Aik Mnatsakanyanla (Bolqarıstan) güldən qalib ayrıilib-2:0. S.Süleymanov 1/4 finalda macaristanlı Zoltan Le-vai ilə qüvvəsinə sırayıb. Sonan bu dueli də aktivinə yazıb. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşsa da, gülcəmiz sonuncu xal principinə əsasən adını yarımfinala yazdırıb. O, finala gedən yolda qazaxistənli Demeu Jadrayevlə münasibətinə aydınlıq gotırıb. Görüş rəqibin 6:1 hesablı üstünlüyü ilə bitib.

Sonan Süleymanov dünən 3-cü yer uğrunda qırğızistanlı Ak-jol Mahmudovla güləşib.

Yekunda 5:6 hesabı ilə uduzan tomsilçimiz Olimpiya Oyunları 5-ci pillədə başa vurub.

Ruminiyalı baş nazirdən etiraz

Ruminiyanın baş naziri Marçel Çolaku "Paris-2024"ün bağlanış mərasimi-min boykot edəcək. O, mərasim-də itiraz etmeye-cəyini bildirib. Buna səbəb idman gimnastikası yarışlarında ruminiyalı idmançının üz-ləşdiyi hadisədir. Baş nazirin fikrincə, Ana Barbu-su hakim haqşızlığı üzündən bürünc medaldan möhrum edilib: "Gimnastikadakı qalmaqlaşdan sonra Parisə bağlı mərasimino getməyəcəm. Ruminiyalı idmançı ilə yaxşı davranışları, Gimnastımız əməyi sayəsində qazandığı layıqli medalldan möhrum edildi. Bu qəbulolummazdır".

Qeyd edək ki, hakimlər sorbet hərəketlərə çıxış zamanı amerikalı Cordan Çaylza verilişalda dayışıklık edərək, onun 5-ci pillədən 3-cü pilləyə yüksəlməsinə şərait yaradıb. Nöticədə Ruminiya idmançı fəxri kürsüdən konarda qalıb.



Sevinci qursağında qaldı

Hindistan atıcı Saraboyt Sinq Paris Olimpiadasında pnevmatik tapancadan komanda atış açma turnirində çıxışından sonra üzüldəyi hadisəden danışır.

Komanda yoldaşı Manu Bhakerlə birlikdə yarışda bürünc medal qazanan Sinq sevincini anası ilə bəltişmək istəyib. Lakin anasının cavabı onu soka salıb. Qadın övladına möşəl olduğunu və sonra zəng etməyi xahiş edib.

Qeyd edək ki, Sinq Parisdəki çıxışından narazı olduğunu da etiraf edib. Atıcı 4 ildən sonra Los-Ancelesdə baş tutacaq növbəti Olimpiadada nəticəsini yaxşılaşdıracaqına ümidi edir.

